

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarında və 2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 102-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 265 nömrəli Fərmanının 2.1-ci bəndinin və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 269 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 189 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Bu Qərada dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

1.2. həmin Qərarla təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” üzrə:

1.2.1. 1-ci hissə üzrə:

1.2.2. 1.1-ci bənddən “(bundan sonra – güzəşt)” sözləri çıxarılınsın;

1.2.3. 1.2-ci bənddə “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.2.4. 1.4-cü bənd üzrə:

1.2.4.1. 1.4.1-ci yarımbənddə “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.2.4.2. 1.4.2-ci və 1.4.3-cü yarımbəndlərdə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.2.5. 1.4.4-cü yarımbənddə “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.2.6. aşağıdakı məzmununda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:

1.5.1. güzəşt meyarı - azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;

1.5.2. azadolma meyarı:

1.5.2.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;

1.5.2.2. “Xüsusi iqtisadi zonalar haqqında” və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan imtiyazlar;

1.5.2.3. vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;

1.5.2.4. qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;

1.5.2.5. maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;

1.5.2.6. qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;

1.5.2.7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.”;

1.3. 2-ci hissə üzrə:

1.3.1. adında “Güzəştlərin” sözü “Güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.3.2. 2.1-ci və 2.2-ci bəndlərdə “Güzəştlər” sözü “Güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.3.3. 2.3-cü bənddə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə, “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə və “kateqoriyalar” sözü “meyarlar” sözü ilə əvəz edilsin;

1.3.4. 2.4-cü bənd üzrə:

1.3.4.1. birinci abzasda “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə, “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.3.4.2. 2.4.2-ci (hər iki halda) və 2.4.4-cü (hər iki halda) yarımbəndlərdə “güzəşt” sözü “güzəşt və azadolma” sözləri ilə əvəz edilsin;

1.3.5. 2.5-ci bənddə “güzəştləri” sözü “güzəşt və azadolmaları” sözləri ilə, “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.3.6. 2.6-cı bənd üzrə:

1.3.6.1. birinci abzasda “Güzəştlər” sözü “Güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.3.6.2. 2.6.1-ci yarımbənddə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.3.6.3. 2.6.2-ci yarımbənddə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə, “güzəştlərə” sözü “güzəşt və azadolmalara” sözləri ilə və “güzəştlərinə” sözü “güzəşt və azadolmalarına” sözləri ilə əvəz edilsin;

1.4. 3-cü hissə üzrə:

1.4.1. 3.1-ci bənddə “və güzəştdən” sözü “, güzəşt və azadolmadan” sözləri ilə əvəz edilsin;

1.4.2. 3.1.1-ci yarımbənd üzrə:

1.4.2.1. səkkizinci abzasda “2500 manatadək” sözləri “gəlir 2500 manatadək olduqda, güzəşt tətbiq edilən və” sözləri ilə əvəz edilsin;

1.4.2.2. doqquzuncu abzasda “2500 manatdan yuxarı” sözləri “gəlir 2500 manatdan yuxarı olduqda, güzəşt tətbiq edilən və” sözləri ilə əvəz edilsin;

1.4.2.3. on üçüncü və iyirmi yeddinci abzaslarda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.3. 3.1.2-ci yarımbənd üzrə:

1.4.3.1. yeddinci abzasda “güzəştin” sözü “güzəşt və azadolmanın” sözləri ilə əvəz edilsin;

1.4.3.2. səkkizinci abzasa “güzəşt” sözündən sonra birinci halda “və azadolma” sözləri, ikinci halda “və azadolma tətbiq” sözləri əlavə edilsin;

1.4.3.3. doqquzuncu və on ikinci abzaslarda “güzəştin” sözü “güzəşt və azadolmanın” sözləri ilə əvəz edilsin;

1.4.3.4. on dördüncü abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.4. 3.1.3-cü yarımbənd üzrə:

1.4.4.1. doqquzuncu abzasda “güzəşt” sözündən sonra “və azadolma” sözləri əlavə edilsin;

1.4.4.2. on ikinci abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.5. 3.1.4-cü yarımbənd üzrə:

1.4.5.1. yeddinci abzasda “güzəşt” sözündən sonra “və azadolma” sözləri əlavə edilsin;

1.4.5.2. onuncu abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.6. 3.1.5-ci yarımbənd üzrə:

1.4.6.1. yeddinci abzasda “azad” sözü “güzəşt və azadolma tətbiq” sözləri ilə əvəz edilsin;

1.4.6.2. on birinci abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.7. 3.1.6-cı yarımbənd üzrə:

1.4.7.1. yeddinci abzasda “azad” sözü “güzəşt və azadolma tətbiq” sözləri ilə əvəz edilsin;

1.4.7.2. on birinci abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.8. 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərin yeddinci abzaslarında “güzəşti” sözü “güzəşt və azadolmaları” sözləri ilə, onuncu abzaslarında “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.9. 3.1.9.1-ci abzas üzrə:

1.4.9.1. altıncı abzasda “güzəşti” sözü “güzəşt və azadolmaları” sözləri ilə əvəz edilsin;

1.4.9.2. doqquzuncu abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.10. 3.1.9.2-ci abzas üzrə:

1.4.10.1. altıncı abzasda “güzəşti” sözü “güzəşt və azadolmaları” sözləri ilə əvəz edilsin;

1.4.10.2. on birinci abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.11. 3.1.10-cu yarımbəndin onuncu abzasında “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.4.12. 3.1.11-ci yarımbənd üzrə:

1.4.12.1. yeddinci abzasda “rüsumundan azad” sözləri “rüsumu üzrə güzəşt və azadolma tətbiq” sözləri ilə əvəz edilsin;

1.4.12.2. on birinci abzasda “güzəştlərlə” sözü “güzəşt və azadolmalarla” sözləri ilə əvəz edilsin;

1.5. 4-cü hissə üzrə:

1.5.1. adında “Güzəştlərin” sözü “Güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.5.2. 4.1-ci bənddə “güzəştdən” sözü “güzəşt və azadolmalardan” sözləri ilə əvəz edilsin;

1.5.3. 4.2-ci bənddə hər iki halda “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.5.4. 4.3-cü bənd üzrə:

1.5.4.1. birinci abzasda və 4.3.1-ci yarımbənddə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.5.4.2. 4.3.2-ci yarımbənddə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə, “güzəştlərə” sözü “güzəşt və azadolmalara” sözləri ilə və “güzəştlərinə” sözü “güzəşt və azadolmalarına” sözləri ilə əvəz edilsin;

1.5.5. 4.4-cü bənd üzrə:

1.5.5.1. birinci abzasda “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.5.5.2. 4.4.1-ci yarımbənddə “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.5.5.3. 4.4.5-ci yarımbənddə “güzəştdən” sözü “güzəşt və azadolmalardan” sözləri ilə əvəz edilsin;

1.5.5.4. 4.4.6 – 4.4.8-ci yarımbəndlərdə “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.5.5.5. 4.4.9-cu yarımbənddə “güzəştlərə” sözü “güzəşt və azadolmalara” sözləri ilə əvəz edilsin;

1.5.5.6. 4.5-ci bənd üzrə:

1.5.5.6.1. birinci abzasda “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.5.5.6.2. 4.5.1-ci və 4.5.2-ci yarımbəndlərdə “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.5.5.6.3. 4.6-cı və 4.7-ci bəndlərdə “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.5.5.6.4. 4.8-ci bənddə “güzəştlərdən” sözü “güzəşt və azadolmalardan” sözləri ilə, “güzəştlərin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.6. 5-ci hissə üzrə:

1.6.1. adında “Güzəştlərin” sözü “Güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.6.2. 5.1-ci bənddə “güzəştlərə” sözü “güzəşt və azadolmalara” sözləri ilə əvəz edilsin;

1.6.3. 5.2.1-ci və 5.2.2-ci yarımbəndlərdə “güzəştlərinə” sözləri “güzəşt və azadolmalarına” sözləri ilə əvəz edilsin;

1.6.4. 5.4-cü bənd üzrə:

1.6.4.1. birinci abzasda “güzəştlər” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.6.4.2. 5.4.1-ci, 5.4.7-ci və 5.4.11-ci yarımbəndlərdə “güzəştin” sözü “güzəşt və azadolmaların” sözləri ilə əvəz edilsin;

1.6.4.3. 5.4.2-ci və 5.4.9-cu yarımbəndlərdə “güzəşt” sözü “güzəşt və azadolmalar” sözləri ilə əvəz edilsin;

1.6.4.4. 5.4.6-cı yarımbənddə “güzəştdən” sözü “güzəşt və azadolmalardan” sözləri ilə əvəz edilsin;

1.7. 1 və 2 nömrəli əlavələr yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1380 (Cild I) ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın 1.1-ci bəndində “güzəşt və azadolmaların (bundan sonra – güzəşt) ” sözləri “güzəştlərin” sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ yanvar ” 2026-cı il

№ 30

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2026-cı il

“ 30 ” yanvar tarixli

30 nömrəli Qərarı ilə

yeni redaksiyada verilmişdir.

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və

azadolmaların dövlət büdcəsinin gəlirlərinə

təsirinin qiymətləndirilməsi metodologiyası və

həmin güzəşt və azadolmaların reyestrinin

aparılması Qaydası”na

1 nömrlü əlavə

Vergi və gömrük sahəsində güzəşt və azadolmaların meyarlar üzrə təsnifləşdirilməsi

Sıra nömrəsi	Tədiyə növü	Maddə	Qısa məzmunu	Güzeşt/ Azadolma	Güzeşt/ azadolma meyarı	İqtisadi sektorlar	Müddətlilik	Büdcə gəlirlərini təmin edən orqanlar üzrə	Ödəyici kateqoriyalara
--------------	-------------	-------	--------------	------------------	-------------------------	--------------------	-------------	--	------------------------

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə

1.1.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.1	Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dövlət Təhlükəsizliyi Xidməti) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.2.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.2	Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəliri - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.3.1	Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

			ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun						
1.3.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.3.2	Hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.4.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.3.3	Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.5.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.3.4	Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.6.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.4	Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərsələrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Prezidenti) qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.7.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.5	Alimentlər	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.8.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.6	Fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.9.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.7	Qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.10.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.8	Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafeələrinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

			olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər						
1.11.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.10	Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.12.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.11	Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.13.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.11-1	Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.14.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.12	Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.15.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.1	İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin qanunvericiliklə nəzərdə tutulan məbləği	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.16.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.2	Müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.17.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.4	Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.18.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.5	Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.19.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.6	İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrələrə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.20.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.8	Təbii fəlakət və digər fəvqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları) qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.21.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.9	Verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.22.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.10	Dalğıcı işləri üçün pul mükafatı	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.23.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.14.13	İctimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.24.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.15	Hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə orqanlarının (o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilən vergi orqanının) xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.25.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.16	İşəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.26.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.14.33	Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən məbləği;	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.27.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.15	Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək; Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50000 manatadək	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.28.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.16	Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.29.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.17	Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.30.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.18	"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.31.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.20	Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.32.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.21	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyatda alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.33.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.21-1	Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.34.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.22-1	Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyatda alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.35.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.22-2	2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.36.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.22-3	Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.37.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.22-4	Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi - 3 il müddətinə Qeyd: 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.38.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.23	İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.39.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.25	Qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir	Azadolma	Vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.40.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.25-1	Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əliliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.41.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.26	Lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.42.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.27	Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.43.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.28	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Mənəvi Dəyərlərin Təbliği Fondu) tərəfindən ödənilən maddi yardım (dəstək)	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.44.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.29	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.45.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.30	Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərinin 75 faizi	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.46.	Fiziki şəxslərin gəlir	102.1.30-1	Aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər

	vergisi (fərdi sahibkar)		manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi: 1) proqram təminatının işlənməsi sahəsində xidmətlər; 2) layihə-dizayn və dekorasiya xidmətləri; 3) tərcümə xidməti; 4) reklam xidməti; 5) araşdırma və tədqiqat sahəsində fəaliyyət; 6) elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər; 7) hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri; 8) jurnalistlərin fəaliyyəti; 9) bazar konyukturunun öyrənilməsi; 10) qiymətləndirmə fəaliyyəti; 11) avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti; 12) turizm bələdçiliyi; 13) xidmətlərin ixracı.						sahibkarlıq subyektləri
1.47.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.31	Mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.48.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.32	KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.49.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.1.33	"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.50.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.36	Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.51.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.37	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.52.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.38	"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.53.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.39	Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.54.	Fiziki şəxslərin gəlir vergisi (ÖMV)	102.1.40	Bu Məcəllənin 165.5-ci, 165.6-cı və 228-ci maddələrinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.55.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.41	İctimai işə fəaliyyəti və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər;	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.56.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.42	Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.57.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.43	Filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.58.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	102.1.44	Dövlət-özel tərəfdaşlığı layihələri üzrə özel tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarların həmin layihələr üzrə əldə etdikləri gəlir – müvafiq olaraq “Dövlət-özel tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış dövlət-özel tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.59.	Fiziki şəxslərin gəlir vergisi (müddətli)	102.1-1	Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (erlərinin) və övladlarının hər hansı müddətli işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

1.60.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.2	Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 1) Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının; 2) Azərbaycanın Milli Qəhrəmanlarının; 3) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 4) müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin; 5) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının; 6) 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin; 7) qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin; 8) Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.61.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.3	Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.62.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.4	Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 1) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə

			zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar; 2) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəli; 3) məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.		həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar				
1.63.	Fiziki şəxslərin gəlir vergisi (muzdlu)	102.5	Qohumluq dərəcəsiindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.64.	Fiziki şəxslərin gəlir vergisi (fərdi sahibkar)	226.4	Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadlıqları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçuşuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.65.	Fiziki şəxslərin gəlir vergisi	227.1	İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadırlar.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

	(fərdi sahibkar)								
1.66.	Mənfəət vergisi	106.1.1	Xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.67.	Mənfəət vergisi	106.1.2	Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.68.	Mənfəət vergisi	106.1.3	Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa	Azadolma	Azərbaycan Respublikasının təəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.69.	Mənfəət vergisi	106.1.4	Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin gəlirləri (dividend gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən publik hüquqi şəxslərin bu Məcəllənin 164.1.48-ci maddəsində göstərilmiş işlərin görülməsi və xidmətlərin göstərilməsindən (həmin maddədə nəzərdə tutulan müddətdə) başqa digər ödənişli işlər görməsindən və xidmətlər göstərməsindən əldə olunan gəlirləri və faiz gəlirləri istisna olmaqla)	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.70.	Mənfəət vergisi	106.1.5	Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, ipoteka kreditləşməsi və sahibkarların aldığı kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İpoteka və Kredit Zəmanət Fondu), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, İcbari Sığorta Bürosunun gəlirləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Aqrar Kredit və İnkişaf Agentliyi qismində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Biznesinin İnkişafı Fondu qismində İqtisadiyyat Nazirliyi) nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatları tərəfindən həmin orqanlara (qurumlara) ödənilən faiz gəlirləri	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.71.	Mənfəət vergisi	106.1.6	Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa)	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.72.	Mənfəət vergisi	106.1.7	Təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.73.	Mənfəət vergisi	106.1.8	Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir	Azadolma	Vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.74.	Mənfəət vergisi	106.1.9	Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.75.	Mənfəət vergisi	106.1.10	Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.76.	Mənfəət vergisi	106.1.11	Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.77.	Mənfəət vergisi	106.1.12	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.78.	Mənfəət vergisi	106.1.13	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyatla alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.79.	Mənfəət vergisi	106.1.13-1	Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.80.	Mənfəət vergisi	106.1.13-2	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə;	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.81.	Mənfəət vergisi	106.1.14	Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.82.	Mənfəət vergisi	106.1.14-1	Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.83.	Mənfəət vergisi	106.1.16	"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.84.	Mənfəət vergisi	106.1.17	İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.85.	Mənfəət vergisi	106.1.18	Dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.						
1.86.	Mənfəət vergisi	106.1.19	Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.87.	Mənfəət vergisi	106.1.20	Müvafiq il üzrə orta aylıq maddəli işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; Müvafiq il üzrə orta aylıq maddəli işçi sayı təqvim ili ərzində maddəli işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəştini müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəştini əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.88.	Mənfəət vergisi	106.1.21	KOB klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər

									sahibkarlıq subyektləri
1.89.	Mənfəət vergisi	106.1.22	KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.90.	Mənfəət vergisi	106.1.23	Mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.91.	Mənfəət vergisi	106.1.24	"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlir	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.92.	Mənfəət vergisi	106.1.28	Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Gənclər və İdman Nazirliyi) ilə bağlanmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.93.	Mənfəət vergisi	106.1.29	Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.94.	Mənfəət vergisi	106.1.30	Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər (vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir)	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.95.	Mənfəət vergisi	106.1.31	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.96.	Mənfəət vergisi	106.1.32	Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.97.	Mənfəət vergisi	106.1.33	Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.98.	Mənfəət vergisi	106.1.34	İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.99.	Mənfəət vergisi	106.1.35	Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərin həmin layihələr üzrə əldə etdikləri mənfəət – müvafiq olaraq "Dövlət-özəl tərəfdaşlığı haqqında"	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq						
1.100.	Mənfəət vergisi	106.1.36	"Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.101.	Mənfəət vergisi	106.2	Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlilliyi olan şəxslər daxil edilmir	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.102.	Mənfəət vergisi (ÖMV)	106.10	Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyatda alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.103.	Mənfəət vergisi	226.4	Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadalmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.						
1.104.	Mənfəət vergisi	227.1	İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadırlar.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.105.	Mənfəət vergisi (ÖMV)	227.3	İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçıların) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.106.	Mənfəət vergisi	2.5	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.107.	Mənfəət vergisi (ÖMV)	2.7	Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.108.	ƏDV	164.1.1	Özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.109.	ƏDV	164.1.2	Maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.110.	ƏDV	164.1.2-1	ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.111.	ƏDV	164.1.3	Milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.112.	ƏDV	164.1.4	Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətliyərin idxalı	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

					fəaliyyəti üzrə imtiyazlar				
1.113.	ƏDV	164.1.5	İdxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.114.	ƏDV	164.1.6	Tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.115.	ƏDV	164.1.7	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.116.	ƏDV	164.1.8	Mətbu media məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.117.	ƏDV	164.1.8-1	Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.118.	ƏDV	164.1.9	Dəfn və qəbiristanlığın mərasim xidmətləri	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.119.	ƏDV	164.1.9-1	Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.120.	ƏDV	164.1.10	Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.121.	ƏDV	164.1.10-1	Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.122.	ƏDV	164.1.11	Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi, habelə idxalı üzrə əməliyyatlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.123.	ƏDV	164.1.12	Metropolitenlə sərnişindaşıma xidmətləri	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.124.	ƏDV	164.1.13	Ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.125.	ƏDV	164.1.14	Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.126.	ƏDV	164.1.15	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedicisi sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı						
1.127.	ƏDV	164.1.16	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedicisi sənədi əsasında idxal olunan siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyatı alındığı tarixdən 10 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.128.	ƏDV	164.1.17	Hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.129.	ƏDV	164.1.18	Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövryyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.130.	ƏDV	164.1.19	Müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Müdafiə Sənayesi Nazirliyi) təsdiqedicisi sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.131.	ƏDV	164.1.19-1	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi), Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş təsdiqedicisi sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.132.	ƏDV	164.1.20	Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.133.	ƏDV	164.1.21	Texniki yardım da daxil olmaqla, təmənnəsiz yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.134.	ƏDV	164.1.22	Müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.135.	ƏDV	164.1.23	İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanı (Energetika Nazirliyi) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.136.	ƏDV	164.1.24	Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla)	Azadolma	Xüsusi iqtisadi zonalar və Ələt azad iqtisadi zonası haqqında qanunlarda nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.137.	ƏDV	164.1.25	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyektı olan əsas vəsaitlərin idxalı	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.138.	ƏDV	164.1.26	İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.139.	ƏDV	164.1.27	Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 10 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Ölkədaxili - vergi orqanları;	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

								İdxal - gömrük orqanları	
1.140.	ƏDV	164.1.28	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında (Qaradağ Sənaye Parkı) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti (gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti) tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 10 il müddətinə gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2026-cı il mayın 1-dən 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.141.	ƏDV	164.1.29	Damazlıq heyvanların idxalı və satışı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.142.	ƏDV	164.1.30	Toxum və tinglərin idxalı və satışı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.143.	ƏDV	164.1.31	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən gübrələrin, pestisidlərin idxalı və satışı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları;	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

								İdxal - gömrük orqanları	
1.144.	ƏDV	164.1.32	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.145.	ƏDV	164.1.33	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.146.	ƏDV	164.1.34	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.147.	ƏDV	164.1.34-1	Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtlə kənd təsərrüfatı istehsalçılarna lizinə (icarəyə) verilməsi	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.148.	ƏDV	164.1.34-2	Kənd təsərrüfatı məhsullarının istehsalçılarna aqrotekniki xidmətlərin göstərilməsi	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.149.	ƏDV	164.1.35	Siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən olunan xammalın və materialların idxalı	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.150.	ƏDV	164.1.36	Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydada qeyri-ışlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə		maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar				
1.151.	ƏDV	164.1.37	Heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.152.	ƏDV	164.1.38	Mülki aviasiya məqsədləri üçün idxal edilən hava gəmiləri, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.153.	ƏDV	164.1.40	KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təsdiqedicisi sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.154.	ƏDV	164.1.41	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən verilmiş təsdiqedicisi sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturaçağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.155.	ƏDV	164.1.41-2	Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 5 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Ölkədaxili - vergi orqanları; İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.156.	ƏDV	164.1.41-3	Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə Qeyd: Bu müddəə 2027-ci il yanvarın 1-dək qüvvədədir. Bu müddəə Naxçıvan Muxtar Respublikasında minik avtomobillərinin istehsalını həyata keçirən vergi ödəyicilərinə münasibətdə 2030-cu il yanvarın 1-dək tətbiq edilir Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtlə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə;	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.157.	ƏDV	164.1.41-4	Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Ölkədaxili - vergi orqanları İdxal - gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.158.	ƏDV	164.1.42	“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar	Azadolma	Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.159.	ƏDV	164.1.43	Kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 8 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.160.	ƏDV	164.1.46	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən yem məhsullarının və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.161.	ƏDV	164.1.47	Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yasayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.162.	ƏDV	164.1.48	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), digər publik hüquqi şəxslərə münasibətdə isə Maliyyə Nazirliyi) ilə bağlanmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.163.	ƏDV	164.1.49	Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Gənclər və İdman Nazirliyi) ilə bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.164.	ƏDV	164.1.50	Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinə verilməsi	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.165.	ƏDV	164.1.51	"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.166.	ƏDV	164.1.51-1	Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.167.	ƏDV	164.1.52	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) təsdiqedicisi sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.168.	ƏDV	164.1.54	Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.169.	ƏDV	164.1.55	Külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.170.	ƏDV	164.1.56	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin,	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstələşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə						
1.171.	ƏDV	164.1.56-1	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.172.	ƏDV	164.1.57	Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.173.	ƏDV	164.1.58	Özəl baytarlıq xidmətlərinin göstərilməsi	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.174.	ƏDV	164.1.59	Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər; (vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir)	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.175.	ƏDV	164.1.60	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.176.	ƏDV	164.1.62	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) verdiyi təsdiqedicə sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı -2024-cü il yanvarın 1-dən 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.177.	ƏDV	164.1.63	Aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (elektrik enerjisi istehsalı layihələrinə münasibətdə Energetika Nazirliyi, digər layihələrə münasibətdə isə dövlət tərəfdaşı kimi müəyyən edilən digər dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri) təsdiqedicə sənədi əsasında malların idxalı: 1)dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq; 2)dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq; 3)dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərində aid edildiyi təqdirdə) - dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.178.	ƏDV	227.2	ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedicə sənəd əsasında tətbiq edilir	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.179.	ƏDV	227.2-1	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (sənaye parklarına münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedicə sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.180.	ƏDV	227.2-2	İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedicə sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.181.	ƏDV	227.2-3	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedicə sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır						
1.182.	Aksizlər	188.1.1.1	1,5 litr alkoqollu içki	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.183.	Aksizlər	188.1.1.2	2 litr energetik içki	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.184.	Aksizlər	188.1.1.3	200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.185.	Aksizlər	188.1.1.4	3 ədəd qəlyan və onların əvəzediciləri	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.186.	Aksizlər	188.1.1.5	100 ədəd alışıdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.187.	Aksizlər	188.1.1.6	100 qram çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.188.	Aksizlər	188.1.1.8	20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.189.	Aksizlər	188.1.1.9	0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.190.	Aksizlər	188.1.1.10	Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çəninəki yanacaq	Güzeşt	Qeyri-sahibkarlıq	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə

					fəaliyyətindən gəlir				
1.191.	Aksizlər	188.1.1.11	Təqvim ili ərzində 1 ədəd mobil cihaz.	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Fiziki şəxslər üzrə
1.192.	Aksizlər	188.1.2	Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.193.	Aksizlər	188.1.3	Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.194.	Aksizlər	188.1.5	Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.195.	Aksizlər	188.1.7	Bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.196.	Aksizlər	188.1.8	Mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.197.	Aksizlər	190.2	Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (bu Məcəllənin 190.1.7 - 190.1.13-cü maddələrində göstərilən aksizli mallar istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.198.	Aksizlər	190.5	Azərbaycan Respublikasında istehsal olunan bu Məcəllənin 190.1.6 – 190.1.10-cu və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üzrə aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.199.	Əmlak vergisi	199.1	Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü- idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli əmlak vergisi istisna olmaqla), dövlət fondları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.200.	Əmlak vergisi	199.4	Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində (bu Məcəllənin 199.4.4-cü maddəsində nəzərdə tutulmuş əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində) azaldılır: 1) ekologiya və yağından mühafizə üçün istifadə edilən əsas vəsaitlər; 2) müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar; 3) məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər; 4) fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;	Güzəşt	Sahibkarlıq fəaliyyəti, Məcəllənin 199.4.3-cü maddəsinə münasibətdə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			5) təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər.						
1.201.	Əmlak vergisi	199.5	Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.202.	Əmlak vergisi	199.7	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyatda alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azadlırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.203.	Əmlak vergisi	199.7-1	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən azaddır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.204.	Əmlak vergisi	199.8	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.205.	Əmlak vergisi	199.9	Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.206.	Əmlak vergisi	199.11	İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.207.	Əmlak vergisi	199.14	Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.208.	Əmlak vergisi	199.15	KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.209.	Əmlak vergisi	199.16	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ("Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən aldığı problemlə aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) ilə razılaşdırdığı əmlaka görə	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			2019-cu il yanvarın 1-dən 12 il müddətinə əmlak vergisini ödəməkdən azaddır						
1.210.	Əmlak vergisi	199.17	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.211.	Əmlak vergisi	199.18	Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən əmlak vergisini ödəməkdən azaddırlar	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.212.	Əmlak vergisi	199.19	Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak vergisini ödəməkdən azaddırlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.213.	Əmlak vergisi	199.20	Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansə götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.214.	Əmlak vergisi	199.21	Bu Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.215.	Əmlak vergisi	199.22	Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisini ödəməkdən azaddırlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.216.	Əmlak vergisi	226.4	Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.						
1.217.	Əmlak vergisi	227.1	İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadlırlar.	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.218.	Əmlak vergisi	2.7	Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.219.	Torpaq vergisi	207.1.2	Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.220.	Torpaq vergisi	207.1.3	Fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.221.	Torpaq vergisi	207.1.4	Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.222.	Torpaq vergisi	207.3	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyatla alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azad dırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.223.	Torpaq vergisi	207.3-1	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad dır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.224.	Torpaq vergisi	207.4	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad dır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.225.	Torpaq vergisi	207.5	İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad dır	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.226.	Torpaq vergisi	207.6	KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edirlər	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.227.	Torpaq vergisi	207.7	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ("Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən aldığı problemlı aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 12 il müddətinə torpaq vergisini ödəməkdən azaddır	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.228.	Torpaq vergisi	207.8	Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedic sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.229.	Torpaq vergisi	207.9	Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

					təsisatlarının fəaliyyəti üzrə imtiyazlar				
1.230.	Torpaq vergisi	207.10	Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.231.	Torpaq vergisi	207.11	Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, torpaq vergisini ödəməkdən azaddırlar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.232.	Torpaq vergisi	207.12	Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansə götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.233.	Torpaq vergisi	207.13	Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azadırlar						
1.234.	Torpaq vergisi	207.14	Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azadırlar	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.235.	Torpaq vergisi	226.4	Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azad olmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.236.	Torpaq vergisi	227.1	İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadırlar.	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.237.	Yol vergisi	212-1.1	Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi qaydada 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azaddır: 1) dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi son dəmir yolu	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda; 2) xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.						
1.238.	Mədən vergisi	217-1	Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.239.	Sadələşdirilmiş vergi	218-1.1.1	Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə	Güzeşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.240.	Sadələşdirilmiş vergi	218-1.1.2	Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir	Azadolma	Vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.241.	Sadələşdirilmiş vergi	218-1.1.4	Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyatda alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər	Güzeşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.242.	Sadələşdirilmiş vergi	218-1.1.5.1	Fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi; Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.243.	Sadələşdirilmiş vergi	218-1.1.5.1-1	Fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.244.	Sadələşdirilmiş vergi	218-1.1.5.2	Bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.1-ci, və 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallar	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.245.	Sadələşdirilmiş vergi	218-1.1.5.3	Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədən çox olan hissəsi	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Fiziki şəxslər üzrə
1.246.	Sadələşdirilmiş vergi	218-1.1.6	Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

1.247.	Sadələşdi rilməş vergi	218-1.1.7	Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.248.	Sadələşdi rilməş vergi	226.4	Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadlıqları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uqotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
1.249.	Sadələşdi rilməş vergi	227.1	İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Vergi orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə									
2.1.	Gömrük rüşumları	3.2	İdxal gömrük rüşumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.2.	Gömrük rüşumları	19.3	İstehsal ehtiyaclarını yerli xammal, material və əsas vəsaitlər hesabına ödəmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) konkret sahənin inkişafını təmin etmək məqsədi ilə həmin malların idxalına konkret dövr (bu Qanunun 20.0.17-ci və 20.0.19-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri- neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

2.3.	Gömrük rüsumları	19.4	Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir.	Azadolma	Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.4.	Gömrük rüsumları	20.0.1	Yüklərin, baqajın və səmişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak	Azadolma	Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.5.	Gömrük rüsumları	20.0.2	Dənizdə balıq və digər su bioresurslarının ovunu həyata keçirən Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəəçilik məhsulları	Azadolma	Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.6.	Gömrük rüsumları	20.0.3	Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar	Azadolma	Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.7.	Gömrük rüsumları	20.0.4	Gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar	Azadolma	Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

					tutulan imtiyazlar				
2.8.	Gömrük rüsumları	20.0.4-1	Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən malların idxalı	Azadolma	Maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.9.	Gömrük rüsumları	20.0.5	Qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.10.	Gömrük rüsumları	20.0.6	Yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən qida məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.11.	Gömrük rüsumları	20.0.7	Texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.12.	Gömrük rüsumları	20.0.8	Üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

2.13.	Gömrük rüsumları	20.0.9	Müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar	Güzəşt	Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.14.	Gömrük rüsumları	20.0.10	Gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.15.	Gömrük rüsumları	20.0.11	Yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı (Gənclər və İdman Nazirliyi) tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.16.	Gömrük rüsumları	20.0.12	Əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər	Azadolma	Azərbaycan Respublikasının n tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.17.	Gömrük rüsumları	20.0.13	Mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə	Azadolma	Xüsusi iqtisadi zonalar və Ələt azad iqtisadi zonası haqqında qanunlarda nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.18.	Gömrük rüsumları	20.0.14	Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə	Azadolma	Xüsusi iqtisadi zonalar və Ələt azad iqtisadi zonası haqqında qanunlarda nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

2.19.	Gömrük rüsumları	20.0.15	Gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə	Azadolma	Xüsusi iqtisadi zonalar və Ələt azad iqtisadi zonası haqqında qanunlarda nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.20.	Gömrük rüsumları	20.0.16	Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar	Azadolma	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.21.	Gömrük rüsumları	20.0.17	Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.22.	Gömrük rüsumları	20.0.18	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan) təsdiqedicisi sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı						
2.23.	Gömrük rüsumları	20.0.19	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan) təsdiqedicisi sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyatla alındığı tarixdən 10 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.24.	Gömrük rüsumları	20.0.20	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında (Qaradağ Sənaye Parkı) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti (gəmiqayıma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti) tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.25.	Gömrük rüsumları	20.0.21	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstəşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə						
2.26.	Gömrük rüsumları	20.0.22	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (Nazirlər Kabineti) təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.27.	Gömrük rüsumları	20.0.24	Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (Dövlət Neft Fondu) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.28.	Gömrük rüsumları	20.0.25	Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar	Azadolma	Qrant, humanitar və texniki yardım üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.29.	Gömrük rüsumları	20.0.26	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dövlət Neft Fondu) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektlər

2.30.	Gömrük rüsumları	20.0.27	İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dövlət Neft Şirkəti) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.31.	Gömrük rüsumları	20.0.28	Müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Müdafiə Sənayesi Nazirliyi) təsdiqedicisi sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.32.	Gömrük rüsumları	20.0.28-1.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi), Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi təsdiqedicisi sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı	Azadolma	Qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.33.	Gömrük rüsumları	20.0.29	Aşağıda göstərilən hallarda və müddətlərdə "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı: 1) dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən – "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq; 2) dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə						
2.34.	Gömrük rüsumları	20.0.30	Dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.35.	Gömrük rüsumları	20.0.31	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedicisi sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Qeyri-neft sektoru	Müddətli	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.36.	Gömrük rüsumları	20.0.32	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (sənaye parklarına münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

			Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedicə sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə						
2.37.	Gömrük rüsumları	20.0.33	İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedicə sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri
2.38.	Gömrük rüsumları	20.0.34	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedicə sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə	Güzəşt	Sahibkarlıq fəaliyyəti	Neft sektoru	Müddətsiz	Gömrük orqanları	Hüquqi şəxslər və digər sahibkarlıq subyektləri

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 30 ” yanvar tarixli
30 nömrəli Qərarı ilə
yeni redaksiyada verilmişdir.

“Vergi və gömrük sahəsində verilmiş
güzəşt və azadolmaların dövlət
büdcəsinin gəlirlərinə təsirinin
qiymətləndirilməsi metodologiyası və
həmin güzəşt və azadolmaların
reyestrinin aparılması Qaydası”na
2 nömrəli əlavə

Vergi və gömrük güzəşt və azadolmaları üzrə müraciət forması

1.	Müraciət edənin adı
2.	Müraciətin tarixi
3.	Güzəşt və azadolmanın növü (vergi, gömrük rüsumu)
4.	İqtisadi fəaliyyət növü
5.	Təklif olunan güzəşt və azadolmanın məqsədi
6.	Təklif olunan güzəşt və azadolma üzrə əldə olunan əlavə gəlir (dövriyyə)
7.	Təklif olunan güzəşt və azadolmanın iqtisadiyyatın digər sahələrinə təsiri
8.	Güzəşt və azadolmadan istifadə edilməsi nəzərdə tutulan şəxslərin sayı
9.	Güzəşt və azadolmanın müddəti
10.	Hesablanmış güzəşt və azadolmanın (vergi, gömrük rüsumu) cəmi məbləği
11.	Dövlət büdcəsinə itkinin və ya əlavə gəlirin proqnozu
